

MAŞİDE NİĞMET* MEMİŞ MEHMET**

TÜRKİYE MUZEYLƏRİNĐƏ QORUNUB SAXLANILAN BAŞ BƏZƏKLƏRİNİN BƏDİİ XÜSUSİYYƏTLƏRİ

Məqalədə Türkiye muzeylərində mühafizə olunan Osmanlı dövrü zinat əşyaları araşdırılır. *Təhlilə Topqapı Sarayı Muzeyində, Ankara Etnoqrafiya Muzeyində* elcə də *Konya Etnoqrafiya Muzeyində* nümayiş edilən baş bəzəklərə olan cıqqə, təpəlik və sırgılar calı edilmişdir. Göstərilir ki, baş bəzəklərin insanın görkəmini təmtəraq verməklə yanaları geyim destinin kompozisiyya quruluşuna və bədii tərtibatına uyğun seçilirdi. Türkiye milli geyimlərinin ayrılmaz tərkib hissəsi olun və libasların bədii tərtibatında xüsusi yer tutan zinat əşyaları utilitar, estetik və hamallı rələni oy奴ar, müxtəlif texnika üsullarla işlənilmişlər. Onların bədii tərtibatında xalq motivlərindən geniş istifadə olunurdu.

Açar sözər: *Türkiya, muzey, zinat, baş bəzəyi, bədii tərtibat.*

Giriş. Bəzək aksessuarları türk maddi mədəniyyət mirasları arasında yer alan əhəmiyyətli elementlərdər. Bəzək əşyalarının materialı, bədii tərtibati meydana gəldiyi dövrün həyat tərzini, zövqünü bəzə məlum edir. Pelin D. Dikmen öz məqaləsində Anadoludan mədəniyyətində xüsusi yer tutan zinat əşyalarını mənsub olduğu bölgələrə görə ayıraq şərh etmişdir: "Anadoluda zərgərlik əşrlər boyu davam etmiş, Anadoluda yaşayan antik dövr sivilizasiyalarının zərgərlik ənənəsi Səlcuqlar dövründə və sonra Osmanlı İmperatorluğununa qədər uzanan böyük yol keçmişdir" [2].

Ankara Etnoqrafiya muzeyində mühafizə edilən baş geyimi 22765 inventar nömrəli gümüş təpəlikdir. Kənarları həsiyo şəklində işlənmiş üzərində çıçək və yarpaq motivli ornamental təsvirlər vardır. Qışın qarasavad texnikasında işlənmişdir. Adı qırımızı daşla işlənmiş mərkəzi hissisi qabarq verilmişdir. Təpəliyin kənarlarında sallanan on yeddi sira gümüş zəncirin ucunda on yeddi əddət 1,9 sm ölçüdə gümüş pul, üzərində isə on beş əddət 1,5 sm həcmində gümüş pul və bir iri armudi formalı gümüş lövhə mövcuddur. Metal pulların bəzələrinin yazılıri silinmişdir. Muzeydə mövcud olanı daha bir gümüş təpəlik 5988 inventar nömrəsi ilə qorunmaqdadır. Bütləvlükdə çıçək motivi şəklində işlənmişlik şəbəkə texnikasında icra edilmişdir. Kənarları nöqtəli həsiyo formasında olan çıçayın ortasında dəha bir çıçək təsviri olmaqla su damlaşdırılsaklarında dekor edilmişdir.

Osmanlı sultanlarında bir tac çatışmazlığı olsa da, hökmərdar başlığı olan düləbdənlər (avropalılar onu təropən deyə adlandırdırlar) çox diqqət ayırdırlar. O dövra aid bütün miniatürlərdə hökmərdar düləbdəni əyanların baş geyimlərindən ölçüsü və forması ilə fərqlənir. Düləbdən qurulması zamanı, adətən, eni bir qarış olan ağ rəngli pambıq və ya kətəndən toxunulmuş parçanı xüsusi konik başlığı – kavukya sarılırdı. O, yuxarıya doğru daralmış və içəridən yiğilmiş paxta ilə bəzədilmiş qalın pambıqdan ibarət idi.

XV əsrda "mücəvəzo" adlı silindrik model üstünlüdü təşkil edirdi. XVI əsrin əvvələrində onu I Səlimin şərfinə adlandırdılan hündür səlimi əvəz etdi. Onun oğlu Möhtəşəm Süleyman "yusif" adlı dik uchu və daqıq qeyd edilmiş qatlama parça ilə bürünən qalmanın dəbə mindirdi. Çalma çıxarılarkən, onu xüsusi bir qəlibə yerləşdirib tozdan qorumaq üçün bir dəsməl ilə örtüdülər. Onun parçasının sadə bir yuyulması da xüsusi bir mərasimə çevrilirdi, bu işi yalnız etibarlı xidmətçilərə həvalə edirdilər.

Hökmdar düləbdənin bəzədilməsinə xüsusi yer verirdilər. Bu məqsədə ciqqalardan istifadə edilmişdir. Asiyən mədəniyyətində onlar gücləndirmə vasitəsi, elcə də pis ruhlardan

qorunma vasitəsi sayılır. Bu cür bəzəkləri yalnız padşah tərəfində deyil, həm də ırsı şahzadələri, böyük vozırınlar, yüksək rütbdə olanlar dəgədir. Hökmərdarın çəmlərini bəzəmək üçün çox vaxt bir deyil, tez-tez iki və ya üç ciqqə bərkidiñir.

Cıqqanın ilkən monasıraq eqrət (quş ləsləyindən ibarət qadın baş bəzəyi) təşküllədir, ikinci monası isə quş pipiyi deməkdir. Basma əsulü ilə qabarıq düzəldilmiş, qızıldan qayırılmış "quş pipiyi" ilə "tac qoyulmuş" ciqqə uzun sancaq olmuşdur. Darağı naxışlar salarkən hazırlanmış, yuvaya yerləşdirilmiş müxtəlif rəngli şüra və daş-qaslardan olan qabarıq ornamentiylər hər iki tərəfdən gözləyirildər. Mərkəzədə çox vaxt bütövrastlıq və müsəlman simvolu olan apyara təsvir edir, yuxarıda isə "xəsərbəxtlik böğçəsi" yerləşdirildər. Darağın aşağı hissəsindən muncuq və basmanaxış yarpaqlardan olan asma bəzəklər sallanırdı. Formasına görə o, həqiqi kəkklik və ya quş pipiyi təsvirindən çox uzaq idi və özündə gözəl qənəçə, lələ gülü və ya palmetta elementlərinə bərkidiñir.

Qeyd etmək lazımdır ki, ciqqə orta əsr Səfəvi hökmərdərlər tərəfindən də işlənilirdi. S. Sadixovannı göstərdiyi kimi, "bu cür valehədici ciqqaları qızılbaş hökmərdərlər şüaçət göstərməs sərkərdə və əmirləri mükafatlandırmaq hədiyyə göndərildilər... Cıqqanın arxa tərəfinə məşhur sərkərdələrin, əyanların və yüksək vozifəli qulluqçuların, vəzir və əsas saray sənəcəmçilərinin ciqqaları bəzəyən, qızılı sapları bağlanmış, cod atlı dəstəsinin keçirdildiyi kiçik borucuq – tüklük bərkidiñir. Harbi fərqlənmə nişanı kimi qəbul edilmiş, soruc adlandırılınan bədəstələr hərbi dəbilqən – taskülətin ucuna bərkidiñir və iki cür (düz soruc və süpürgə soruc) olurdular" [3, s. 39].

Zərgərlikdə coxənlər idealizə edilmiş və hər yerdə olan xeyirxahlıq və hamilik simvolunu ifadə edən ciqqə quş obrazı ilə bağlı olan şanə və ya kəkklik formasında olmaqla yanaşı, həm də quş ləsləy qabı olmuspardır. Belə ki, soruçularla birgə, ağ rəng danquşu, həmcininin dəvəqusu ləsləyindən olan plümajlardan (papaşa vurulan quş ləsləyindən bəzək) istifadə edirdilər. Müxtəlif üsullarla və bir neçə sırada birləşdirilmiş iki lələk dəstələri – "güləba" əsəsan, himayəçinin və onun yaxın qohumlarının dəstərlərinə xarakterik olmuşdur. Onu saray adamları da qoyurdular. XV-XVI əsrlərin miniatürlərinə əsəsan, ucunda daş-qası və mirvariili ağ quş ləsləy quotasi olan həmin lələklər bir-biri ilə qızılı sapları birləşirdi. Həmin bəzəklər də ciqqanın tüklüyünün üstündən taxılırdı. Güləba türün nazarda tutulmuş ciqqə böyüklüyüne, dəbdəbə və gözəlliyyinə görə fərqlənirdi. Eşqərin girintili-cixıntılı naxışlı forması şanə, gül üzərində yerləşən "bitmiş" ücbəsi əsanı xatırladır. Eşqərin üz tərəfindən yaqut – ləl və berillər* yerləşdirir və onları bəzədilmiş stiftli (başsız mix) mirvarılorlövərəyildərlər. Az hallarda almasz yerləşdirildərlər. Müntəzəm girdə xətərlər canlı ritmdə verilmiş kiçik bitki naxışlarını məharətlə işləyib hazırlayırdılar. Bəzək ahəngdar, həlliñə görə həcmli, modelləşdirilməsinə görə ifadəli, siluet təsirlidir. Hətə lələklər də mirvari başlıqlar və asma bəzəklərlə uyğunlaşdırıldılar. Tərs üzü basma əsulunda hazırlanmış inca, zorif bitki naxışlı qızıl lövhəcikdən olurdu [4, s. 22-24].

Topqapı Sarayı Muzei XVIII əsra aid Sultanın çalması üçün ciqqə nümayiş edilir. Ciqqə qızıldan hazırlanıb, mərkəzi hissə üç böyük cilalanmamış yaqut və iki zümrüd yerləşdirilmişdir. Onlar xırda brilyant daşlarla əhatə olunub, on böyükü yaqutun üstündə qurulub. Bir qədər yuxarıda isə dörd mirvari yer alıb. Ciqqanın yuxarı hissəsi brilyantlarla bəzədilmiş beş bolluq buynuzu ramzılar gar barokko kompozisiyasından ibarətdir. Ciqqə düləbdən dəha etibarlı və dəha möhkəm bərkidiñir deyə ona qarşılıqlı dörd zəncirlər birləşdirilmişdir. Onlar da brilyantlarla bəzədilmişdir, hərəsi zümrüd qası on 19 aşmalarda tochiz olunmuşdur. Ciqqanın arxa tərəfində boz vəzifəsi lələklərindən yiğilmiş soruc bərkidiñir üçün kiçik borucuq olan tüklük var.

Topqapı Sarayında mühafizə olunan digər ciqqə sultanın təntənəli çalması üçün nəzərdə tutulmuşdur. Ciqqanın mərkəzi iki zümrüd daşı ilə tərgib edilmişdir. Bu cür ciqqalar əsində Avropanın hökmərdərlərinin hakimiyət rəmzi olan tacın analoqu kimi çıxış edirdi. Ankara Etno-

qrafiya Muzeinin 22796 inventar nömrəli üç səra gümüş pullu zəncirdən ibarət baş bəzəyinin ən maraqlı və diqqəti çəlb edən hissəsi hər iki kənarı tamamlayın badamşkili formalardır. İçərisi qırmızı rəngli badam formalarının daxili tərtibatı fərqli həllə malikdir. Hər ikisinin kənarları qabarıq döymə bozəklərlə işlənmişdir. Baş bəzəyinin sol tərfindəki daha iri badamın içərisi biki motivləri ilə işlənmiş, mərkəzi hissəsində isə şaquli istiqamətdə biri böyük, ikisi kiçik olmaqla, simmetriç şəkildə üç qırmızı qas yerləşdirilmişdir. Digər kiçik ölçülü badam forması isə rəng hollino görə birləşdən seçilir. Belə ki, daxili qırmızı fonlu və yenə də biki motivlivi olmaqla mərkəzi hissəsində iri yaşıł qas qoyulmuşdur.

Üst iki səra zəncir üzərindəki 1293-cü ilə aid gümüş pulların həcmi 1,5 sm olmaqla 15 ədəddən ibarətdir. Üçüncü səra zəncirin üzərini isə 1327-ci ilə aid 8 ədəd, 1293-cü ilə aid 1 ədəd həcmi 1,3 sm olan gümüş pullar tərtib edir. Qırmızı başlı badam formasının sol kənar hissəsi də, üzərində 15 kiçik, 5 böyük gümüş puldan ibarət beş səra zəncir silsiləsi ilə işlənmişdir.

Konya Etnoqrafiya Muzeyi müxtəlif materiallardan hazırlanmış, daş-qasırlarla bəzədilmiş rəngarang qadın bozəklərindən ibarət kolleksiyaya malikdir ki, onların böyük əksəriyyəti Osmanlı dövrünə aiddir. Qadın aksezzuarları içərisində müxtəlif baş bozəkləri, gərdənliliklər, qolbaqlar, üzükler, sırgalar, kamorlər və s. üstünlük təşkil edir.

Baş bozəklərinə nümunə olaraq 5368 inventar nömrəli təpəliyi nümunə göstər bilərik. Gümüş və alüminyumdan işlənmiş dairəvi formalı baş geyimi iki hissədən ibarətdir. Altıdakı hissə asma zəncirə çevrələnmiş və zəncir ucları metal lövhələrlə bəzənmişdir. Üst parçada şəbəkə texnikasında nəbatı motivlərlə işlənmiş altı güşəli ulduz yerləşir. Ulduzun hər bir guşəsində yaşıł və qırmızı daşlar yerləşdirilmişdir. Ulduzun mərkəzində isə topa bənzər çiçək motivi işlənmişdir. Alt bölümə taxilan sallantılarının bir qismi oksik, bir qismi isə yarımqapı şəkildədir.

Ankara Etnoqrafiya Muzeyində mühafizə edilən inventar nömrəsi 24778 olan gümüş sirşa maraqlı dekorativ tərtibatı ilə diqqəti çəlb edir. Uzunluğu 12,5 sm olan sırganın üst əsas hissəsi üçbucaq formasında işlənmişdir. Hər iki üçbucaqın daxili mərkəzi hissəsinə iri yaşıł qas yerləşdirilmiş, kənarları isə şəbəkə üsulu ilə dekor edilmişdir. Sırgaların alt hissəində beş sira uzun, şaquli formalı zəncir sırası gedir. Onların orta və son hissələri sırgaların əsas dekorativ elementlərini təşkil edən dairə və yarpaq formalı penezlərlə (qadın fəsinə taxılan metal pul) işlənmişdir. Zəncirlər bəzi yerlərdən qopmuşdur.

Ankara Etnoqrafiya Muzeyində mövcud olan 21962-AB inventar nömrəli daha bir maraqlı sırga nümunəsi çiçək formasına malikdir. Mərkəzi hissələri qabarıq, üzəri döymə bozəklə səri metaldan işlənmiş və ortasında mavi rəngli muncuq yerləşdirilmişdir. Kənarları isə qeyri-müntəzəm şəkildə işlənmiş iri və xırda formalı otuz muncuq iyirmi bir döymə ilə işlənmişdir. İncilərin bəziləri yapışdırma üsulu ilə vurulmuşdur. Qulağa keçən hissələri qarınraq şəklindədir. Etnoqrafiya Muzeyinin qıymətli eksponatları sırasına daxil olan nümunələrdən biri 25073 inventar nömrəli Osmanlı dövründən alı�az və qızıldan işlənmiş sıraqdır. İki hissədən ibarət sırganın yuxarı hissəsi yuvarlaq formalıdır və ortasında bir ədəd, ətrafında isə üç ədəd alı�az daşları vardır. Alt rombvari və yaxud su damlaşmasına bənzər hissənin iki yanı kiçik sallaq forma ilə işlənmişdir. Üzərində isə bir dənəsi ortada olmaqla yeddi alı�az daşı vardır.

Bəsləliklə, Türkiye muzeylərində qorunub-saxlanılan milli geyim nümunələrinin töhlili sübut edir ki, libasların bədii tərtibatında zərgərlilik nümunələrindən geniş istifadə olunurdu. Zərgərlilik geyim dəstinin ayri-ayrı elementlərinə bərkidilərsk onun bədii tərtibatını zənginləşdirirdi. Baş bozəkləri insanın görkəməni tömörəq verməklə yanaşı geyim dəstinin kompozisiya quruluşuna və bədii tərtibatına uyğun seçilirdi.

Türkiyənin tarixi-ethnoqrafik profilli müzey materialına əsaslanaraq müəyyən edilmişdir ki, Türkiye milli geyimlərinin ayrılmaz tərkib hissəsi olan və libasların bədii tərtibatında xüsusi

yer tutan zintət əsyaları ölkənin zərgərlilik sənətinin yüksək səviyyədə inkişafından xəbər verir. Türkiyə milli geyimlərinin ayrılmaz tərkib hissəsi olan və libasların bədii tərtibatında xüsusi yer tutan zintət əsyaları utilitar, estetik və homail rolunu oynayır, müxtəlif texniki üsullarla işlənilmişlər. Onların bədii tərtibatında xalq motivlərindən geniş istifadə olunurdu.

ƏDƏBİYYAT

1. Kangal S. Topkapı Sarayı Hazine-i Hümayün gilan. İstanbul. 2001, 184 s.
2. Pelin D. DİKMEN. Antik Kuyumculuk Merkezi Sardes'in Kültürel Mirasını Tanıtmak için Salihli'de "Antik Taki Müzesi" Açılmazı Önerisi // "Altın ülke" Uluslararası katılımlı altın, kuyumculuk ve gemoloji sempozyumu. 9-11 Ekim, 2015.
3. Sadıxova S.Y. Orta əsr Azərbaycan geyimləri (miniatürlər əsasında). Bakı: Şərq-Qərb. 2013, 220 s.
4. Sadıxova C.YU. К изучению азербайджанского ювелирного искусства (главное украшение «джигит») // Проблемы искусства и культуры. (Материалы XIII конференции). Баку: Элм, 1997, с. 22-24
5. www.topkapisarayi.gov.tr

/**Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantları
e-mail: mnmbakumnm@gmail.com

Mashide Niğmet, Memish Mehmet

ARTISTIC FEATURES OF HEAD DECORATIONS STORED IN TURKEY'S MUSEUMS

The article discusses the jewelry of the Ottoman period, stored in museums in Turkey. The head ornaments shown in the Topkapı Sarayı museums, the Ankara Ethnographic Museum and the Konya Ethnographic Museum are involved in the analysis. It is noted that the head ornaments gave the appearance of the carrier a certain solemnity, and also corresponded to the compositional structure and decoration of the costume. Jewelry, which is an integral part of the Turkish national costume and occupying a special place in the decoration of clothes, was utilitarian, aesthetic and magical in nature and was carried out in various techniques. In their decorative folk motifs were widely used.

Keywords: Turkey, museum, jewelry, hats, decoration.

Машиде Нигмет Мемиш Мехмет

ХУДОЖЕСТВЕННЫЕ ОСОБЕННОСТИ ГОЛОВНЫХ УКРАШЕНИЙ, ХРАНЯЩИХСЯ В МУЗЕЯХ ТУРЦИИ

In the article the features of the Ottoman period jewelry, stored in the museums of Turkey, are analyzed. The head ornaments shown in the Topkapı Sarayı museums, the Ankara Ethnographic Museum and the Konya Ethnographic Museum are involved in the analysis. It is noted that the head ornaments gave the carrier a certain solemnity, and also corresponded to the compositional structure and decoration of the costume. Jewelry, which is an integral part of the Turkish national costume and occupying a special place in the decoration of clothes, was utilitarian, aesthetic and magical in nature and was carried out in various techniques. It is mentioned that decorative folk motifs were widely used.

ность, а также соответствовали композиционному строению и художественному оформлению костюма. Ювелирные украшения, являющиеся неотъемлемой составной частью турецкого национального костюма и занимающие особое место в художественном оформлении одежды, носили утилитарный, эстетический и магический характер и выполнялись в различной технике. В их художественном оформлении широко использовались народные мотивы.

Ключевые слова: Турция, музей, ювелирные изделия, головные уборы, художественное оформление.

(AMEA-nın müxbir üzvü Cəfər Qiyası tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlkin variant: 28.02.2019

Son variant: 24.06.2019